

Müstəqilliyimizə aparan yolun əbədiyyət tarixi

BU YOLDA İLK ADDİMLAR 17 NOYABR 1990-CI İLDƏ ATILDI

İnsanlar kimi taleyinə xoşbəxtlik nəsib olan tarixlər, günlər də vardır. Zamana bələdçilik edən həmin tarixlər bir xalqın salnaməsində əbədi yaşam haqqı qazanaraq dövlətin varlığını təsdiqləyir.

Müstəqilliyi uğrunda daim mübarizə aparan Azərbaycan xalqının çoxeslik salnaməsində bele tarixlərin sayı çox olsa da, 17 noyabr 1990-ci il xüsusi əhəmiyyəti ilə seçilir. Məhz o gün, qədim Azərbaycan torpağı Naxçıvanda müstəqilliyimizin teməli qoyuldu. Həmin gün keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyası müstəqillik salnaməmizə qızıl həflərlə yazılıdı.

...O dövrde Azərbaycanda, xüsusile paytaxtda baş verən hadisələr, yaranan xaos muxtar respublikanın həyatına da təsirsiz olmuşdur. Həkimiyət uğrunda mübarizə aparanların, dövlətin, xalqın mənafeyini şəxsi maraqlarına qurban verənlərin kreslo davası, Ermənistanın torpaqlarımızı işğalı insanlar- da çəşiqnılıq yaratmışdır.

22 iyul 1990-ci ildə Kremlin təhdid və təzyiqlərinə baxmayaraq doğma Vətəninə, Naxçıvana qayidian Ulu Öndərin dönüşü təkcə naxçıvanlıarda deyil, bu müdrik insanın dövlətçilik təcrübəsinə, xalqına bağlılığına inanın bütün ölkə əhalisinin sahaba inamını artırdı.

Muxtar respublikaya qayıtdıdan sonra Naxçıvanın mərkəzi meydانında 100 minden çox həmyerlisinin qarşısında çıxış edərkən, gənclərlə görüşərkən insanlara ümidişliyə qəpilməməyi tövsiyə edən müdrik şəxsiyyət Heydər Əliyevi düşünürən Azərbaycanı düşdüy



vəziyyətdən çıxarmaq, ölkəmizi müstəqil dövlət kimi dünyada tanıtmaq idi. Azərbaycana adı vətəndaş kimi gəldiyini bildirən Ulu Önder xalqını düşdürüyü siyasi böhrandan çıxarmağın yollarını da siyasi üzəqgörəniyi ilə müyyənələşdirdi: "Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir."

Ulu Öndərin arzusunun teməli mehz 17 noyabr 1990-ci ildə qoyuldu.

Həmin gün keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasına sədrlik xalqımızın sevimliyi, xalq deputatı Heydər Əlizə oğlu Əliyevə həvələ edildi. Sessiyada Azərbaycan milli dövlət dirçəllişi ideyasının həyata keçirilməsi yolları müzakirə olundu. Bu prosesin zəruriyyəti təsdiqləyen qərarlar qəbul edildi.

Sədr kimi gündelikdə duran məsələləri diqqətə çatdırıran ulu önder Heydər Əliyev təklifləri ilə Azərbaycan xalqının gələcəyi üçün təlyükli məsələlərin həlli yollarına işq saldı. Həmin sessiyada yekdiliklə qəbul edilən qərara müvafiq olaraq muxtar respublikanın adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası, Ali Sovet işe Ali Məclis adlandırıldı. Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul olundu. Gerb və dövlət himniinin qəbulu üçün müsabiqə elan olunması qərara alındı.

Sessiyanın qərarında 94 deputatin yekdil rəyi bu sözlərlə ifade olunur: "Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının ali qanunvericilik orqanından xahiş edir ki, Azərbaycan Respublikasının

rəmzləri haqqında məsələyə baxın və Azərbaycan Respublikasının milli-tarixi ənənələrinə uyğun olaraq yeni dövlət rəmzləri - bayraqı, gerbi, himni qəbul olunsun."

Ulu Öndərin xalq arasındakı nüfuzundan qorxan, kommunist-bolşevik düşüncəli, Kremlin sadiq ələbaxanları olan ölkə resmилəri bu qərarları da birmənalı qarşılımadılar. "Ona görə də mən demək istəyirəm ki, bu, bəzim, Naxçıvan xalqının, Naxçıvan deputatlarının təşəbbüsüdür, bu iradənin ifadəsidir və bunu heç də dünən tələsik dərəcələnmiş qərarla bağlamaq lazımdır" söyləyən Ulu Önder bildirdi ki, qəbul olunmuş bu mühüm əhəmiyyətli qərar yuxarıdan göstərmiş deyil, xalqın arzusundan yaranan tarixi həqiqəti eks etdirir.

O tarixdən müstəqillik

ramzi olan, varlığımızı təsdiqləyən bayraqımız dövlət atributu olmaqla müqəddəs sayılır.

Dövlət başçısının andicme mərasimlərində Qurani-Kərimlə birgə bayraqımızı öpüb, xalqa, milli-mənəvi dəyərlərə sadıq qalacağına söz vermesi onu göstərir ki, üçrəngli bayraqımız da müqəddəs kitabımız qədər ezdirdir. Elə bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı çəkilməsin. Azərbaycanın dövlət himnində də ölkə vətəndaşlarına üçrəngli bayraqımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq əməli arzulanır. Bayraq hər bir dövlətin, milletin əsrən-əsre, nəsilən-nəsəl ərəməğəni, varlığını bildirən müqəddəs əmanəti, əbədiyyət simvoludur.

Hər bir dövlətin yaşam tarixi onun mövcudluğu ilə ölçülür, varlığını təsdiqləyen rəmzlər kimi bayraqlar da həmin tarixdən "vətəndaşlıq vəsiqəsi" qazanır, müqəddəslesir, bir milletin qurur, iftixar mənbəyinə çevrilir.

"Azərbaycan bayraqı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmziidir. Bu bizim müstəqil dövlətimizin rəmziidir. Ona görə də gerək hər bir Azərbaycan vətəndaşı, xüsusen gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayraqa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövləte olan məhəbbətə bərabər olsun" söyləyən, müstəqilliyimizin qarantisi ulu önder Heydər Əliyevin vurğuladığı kimi varlığımızı təsdiqləyən tarixi hadisələrin sevincini yaşadıqca qurur mənbəyimiz olan üçrəngli bayraqımız fərəhli anılarımın əsas şahidi kimi daim yüksəklərdə dalgalanacaq. Rənglərinin dili ilə

məramını ifade edən müqəddəs bayraqımız millətimizin kimliyidir. Bayraqımızda mavi rəng türkçülük ideyalarına sadıqliyimizin, qırmızı rəng müasirliyin, dünya birliyinə integrasiyanın, yaşlı rəng islami dəyərlərə bağlılığımızın simvoludur.

Dövlət başçımız İlham Əliyevin 17 noyabr 2009-cu il sərəncamı ilə Dövlət Bayraqı Günü təsis olundu. Olimpiadalarda idmançılarımızın qələbəsini, "qızıl uğurunu" yüksək pillədən dünyaya çatdırıran Azərbaycan bayraqı Birinci Avropa Oyunlarında, IV İslam Həmrəyliyi Oyunlarında, Londonda, Rio-de-Janeyrada keçirilən olimpiadalarda varlığımızı təsdiqlədi. Bayraqımız Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Lələtəpədə düşmənərəzəndə kimi dalgalanır.

BMT-də, 120 ölkəni birələşdirən Qoşulmama Hərəkatının Zirvə Toplantılarında, ATƏT-də, AŞPA-da qüdrəti dövlətlərin bayraqları ilə ya-naşı dalgalanan, müstəqillik rəmzi olan üçrəngli bayraqımız ümummilli lider Heydər Əliyevin reallaşan arzularının ifadəsidir.

Prezident İlham Əliyev bayraqımızın müqəddəsliyini "Bizim bayraqımız qurur mənbəyimizdir. Bizim bayraqımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayraqı dalgalanır. Azərbaycan ərazi bütövülüyünü bərpa edəndən sonra milli dövlət bayraqımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayraqımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalgalanacaqdır. O günü biz her an yaxınlaşdırılmalıyalıq və yaxınlaşdırırıq" sözləri ilə ifadə edir.